

# ALLERGIK REAKSIYALAR

Orqanizmdə immun sistemin iştirakı olmadan heç bir patoloji proses baş verə bilməz.



Hər bir antigenə qarşı yaranan  
immun cavab orqanizmin  
tamlığının pozulması  
nəticəsində  
yaranır.



# İmmun sistemin reaksiyaları

1. İmmun sistemin fəaliyyəti və immun cavab **normaldır**
2. İmmun sistemdə **genetik defekt** var (birincili immundefisit)

- 
3. İmmun sistemdə ikincili ağır patoloji dəyişikliklər və disfunksiya baş verir(ikincili immundefisit)
  4. Autoimmun xəstəliklər
  5. Allergik xəstəliklər

# Allergiya

**Allergiya** - allergenin təkrar daxil olmasına qarşı orqanizmin hiperhəssas immun reaksiyasıdır.

Nəticədə orqanizmin toxuma və hüceyrələrin zədələnməsi baş verir.

“Allergiya”

terminini ilk dəfə

**1906-cı ildə**

**Avstriyalı** həkim

**Klemens Pirke** irəli

sürmüştür.

Allergiyani **törədə**

**bilən antigen**

**"allergen"**

adlandırılır.



# İmmun sistemin fəaliyyət növləri

- 1. **Normal immun cavab** – orqanizmi antigenlərdən müdafiə edir
- 2. **Zəif immun cavab** – orqanizmdə infeksiyalara meyillik yaranır (immun çatışmazlıq vəziyyəti)

3. Zədələyici immun cavab –  
immun cavabın aktivliyi artır və  
orqanizm öz toxumalarını  
zədələyir (hiperhəssaslıq)

# Allergiyanın əsas səbəbləri

- Allergenlər
- Genetik faktorlar
- İmmun tənzimin pozulması

# Allergiyanın əsas səbəbləri

- Ətraf mühitin zərərli təsirləri
- Mədə-bağırsaq sistemində pozğunluqlar

# İrsi meyillilik.

Elmi cəhətdən sübut edilmişdir ki, allergiyaya meyillilik, valideynlərdən onların uşaqlarına da verilə bilər.

Əgər valideynlərin hər ikisində allergiya olarsa,  
onların övladlarında allergiyanın inkişaf etməsi  
ehtimalı **60%-ə** çatır.

# Ətraf mühitin zərərli təsirləri

İnsan doğulan gündən müxtəlif çoxsaylı **kimyəvi maddələrlə** temasda olur.

Qəbul etdiyimiz qidaların tərkibində **bioloji aktiv maddələr, antibiotiklər, hormonlar və s. kimyəvi maddələr** vardır.

# Daxili orqanların xəstəlikləri.

Bəzi hallarda, daxili orqanların (məsələn, mədə-bağırsaq traktı, qara ciyər, endokrin, sinir sistemləri və s.) fəliyyətində olan pozulmalar da allergiyanın inkişaf etməsinə təkan verir.

# Allergenlər

- Ekzoallergenlər
- Endoallergenlər



# Ekzoallergenlər

Kimyəvi  
maddələr

Tük


Virus,  
Bakteriya

Dərman

Qida

Məişət  
amilləri

Çiçək  
tozu



# Toz gənəsinə qarşı allergiya






# Endoallergenlər

Toksin


Nekrotik  
toxuma

Ferment

Başqa  
allergenlər



# Patoloji reaktivliyin növləri



# Allergik prosesin mərhələləri

- Immunoloji
- Patokimyəvi
- Patofizioloji

**Həqiqi allergik reaksiya**  
proses hər üç mərhələdən ibarətdir

**Psevdoallergik reaksiya**  
Burada immunoloji mərhələ olmur, yəni  
spesifik əkscisimlər və sensibilizə  
olunmuş limfositlər yaranmır.

# Psevdoallergik reaksiyalar

- ❖ Reaksiya patokimyəvi mərhələdən başlayır.
- ❖ Mediatorların azad olmasına qeyri-spesifik faktorlar səbəb olur.

# Psevdoallergik reaksiyalar

- ❖ Qeyri-spesifik faktorlara aşağıdakılardır: bəzi dərmanlar, hormonlar, qida məhsulları, kimyəvi və fiziki təsirlər, fizioterapeutik prosedurlar və s.

# Allergik reaksiyaların təsnifikasi (Kumbs və Gell)

**I tip** - sürətli, anafilaktoid, reagin,  
İgE-asılı


**II tip** - sitotoksik

**III tip** - immun kompleksdən asılı

**IV tip** - ləng, T-hüceyrə, tuberkulin

**V** - autoimmun, hormon reseptorlara  
qarşı

# I Tip



tosqun hüceyrənin degranulyasiyası  
mediatorların xaric edilməsi

# Allergik prosesin mərhələləri

- Immunoloji
- Patokimyəvi
- Patofizioloji

# Sensibilizasiya

Allergen orqanizmə ilk daxil olduqda spesifik IgE əkscisimləri sintez olunur.

2 gün qanda dövr etdikdən sonra toxumanın **tosqun hüceyrələrin** və periferik qanın **bazofillərinin** hüceyrə membranına fiksə olunur.

Bu müddətdə heç bir kliniki əlamət baş vermir və proses **sensibilizasiya** adlanır.

## ■ İmmunoloji fazada




Allergen orqanizmə təkrar daxil olduqda tosqun hüceyrələrin səthində olan **İgE** əkscisimləri və toxuma arasında olan **İgG4** ilə birləşir.

- Patokimyəvi fazada
- Tosqun hüceyrələrin və bazofillərin hüceyrə membranı dağılır.
- Histamin, heparin, leykotrien və başqa mediatorlar xaric olur.

# **Patofizioloji fazada-**

kliniki simptomlar meydana çıxır

- Selikli qışaların və dərinin ödemi
- Bronxlarda spazm-boğulma
- Oynaqların şişməsi
- Hiperemiya
- Ağrı

Mexanizm	Allergen	İgE sintezi	makrofaqın aktivləşməsi	Leykotriyenlər, RANTES və s.	eozinfillər və Th2 limfositlər
			tosqun hüceyrənin aktivləşməsi	Histamin Leykotriyenlər	Yerli anafilaksiya
					
Müalicə	Allergendən qorunma 1	Hipo-sensitizasiya 2	qıcıqlanmış hüceyrənin stabillaşdırılması 3	mediator antioqonistlər 4	gec faza inhibitorları 5

# Arı sancmasında allergiya



# Tip II



**Sitotoksik  
reaksiya**

**Anticisimdən  
asılı**

**Faqositozdan  
asılı**

**Komplementdən  
asılı**

## II tip hiperhəssaslıq reaksiyası




# Xəstəliklər

- Qan köçürmədə qrup və ya rezus-faktorun uyğunsuzluğu
- Yenidogulmuşların hemolitik xəstəliyi
- Əkscisimlə bağlı transplantatın qopması


# Xəstəliklər

- Autoimmun qan xəstəlikləri  
(anemiya, hemoqlobinuriya)
- Autoimmun xəstəliklər –  
Qudpasçer sindromu
- Dərman allergiyası

# Rezus-faktor




# Rezus faktor və Yenidoğulmuşların Hemolitik Xəstəliyi




# Rezus-konfliktin profilaktikası


1.həssaslaşma  
baş verir



2.həssaslaşma  
baş vermir



# Yenidoğulmuşların hemolitik xəstəliyi



# III tip allergik reaksiya

İmmun komplekslərin yaranması  
orqanizmdə daimə gedən fizioloji  
prosesdir.

Normada İK-lər tez bir müddətdə  
faqositlər tərəfindən tutulur və  
zərərsizləşdirilir.

# III Tip

İmmun  
kompleksin  
ölçüsü

Xırda ölçülü  
Kiçik AG+IgG

Orta ölçülü  
Orta AG+IgG  
və ya  
Kiçik AG+IgM

İri ölçülü  
İri AG+IgM  
və ya  
İri AG+bir neçə IgG

# **3-cü tip allergiyanın əsas səbəbləri:**

- İK-in yaranma sürəti onların eliminasiyasından üstündür
- İK eliminasiya çatışmazlığı
- Komplement sisteminin defisiti
- Faqositar sistemin zəifliyi

## **Antigen-əkscisim kompleksi**

Trombositlərin toplaşması

Komplementin aktivləşməsi

Makrofaqın aktivləşməsi

Polimorfnüvəlilərin cəlb olunması

Anafilotoksin

**mikro-tromblar**

vazoaktiv aminlərin xaric olunması

Proteolitik fermentlərin xaric olunması

tosqun hüceyrə mediatorlarının xaric olunması


İL-1, TNF, NO- xaric olunması

# **IV tip allergik reaksiya**

**Yeganə tipdir ki, onun  
yaranmasında humoral yox,  
hüceyrə faktorları iştirak  
edir.**

**Burada T effektor, T killer  
hüceyrələri olur.**

# IV-cü tipin allergenləri




**IV tip reaksiya-**  
sensibilizə olunmuş orqanizmə  
antigen təkrar daxil olduqdan  
24-48 saat sonra başlayır.

- Immunoloji mərhələ -T limfositlər AG-ni tanıyır
- patokimyəvi mərhələ- limfokinlər sintez olunur
- Patofizioloji mərhələ- iltihab reaksiyası başverir.


# Tip IV

## IV tip hiperhəssashq reaksiyası antigen




# Limfokinlər

Miqrasiyani  
tormozlayan  
faktor



Proliferasiya  
faktoru



Makrofaq  
aktivasiya  
faktoru



Hematoksisik  
faktor



Keçiricilik faktoru


# Sitokinlər

IV tip reaksiyalarda  
iştirak edən  
mediatorlar limfokin  
qrupuna aiddirlər

İL-1  
İL-2  
İL-5  
İL-6 ...


Faqositoza təsirli  
limfokinlər

İnterferon  
(  $\alpha$ ,  $\beta$ ,  $\gamma$  )



Sitotoksinlər,  
Limfotoksinlər

# Mantu sinağı




# V Tip

Hüceyrə səthində yerləşən antigenlərə qarşı yaranan autosensibilizasiyadır.

Bəzi hormon reseptorlarına qarşı autoəkscisimlər yaranır və özlərini həmin hormonlara oxşada bilirlər.

# V Tip : autoimmun



# Toksik şok və hiperhəssashlıq

- Qram-mənfi orqanizmlər və T-hüceyrə superantigenlər tərəfindən yaranır
- Makrofaqların aktivləşməsi baş verir – TNF $\alpha$  (tumor necrosis factor) sintezi artır
- Qan damarlarının reaksiyası – (vazodilyatasiya) qan axınına təsir edir
- koaqlıyasiya artır

# Ərzaq məhsullarının allergiya yaratmaq gücü



## GÜCLÜ ALLERGEN

şokolad, süd, qoz,  
situs meyvələri

## ORTA GÜCLÜ

ərik, moruğ,  
donuz əti



## ZƏİF ALLERGEN

alma, banan, qarpız,  
qoyun əti

# Diaqnostika

- Qanın ümumi müayinəsi
- Rentgenoloji müayinə
- USM
- Əsnəkdən yaxma
- Dəri sinaqları

SCOTTISH HORN  
SCHOTT




# Müalicə

Müalicənin 3 əsas prinsipi:

- Allergendən qorunma
- Farmakoterapiya
- Immunoterapiya

# Farmakoterapiya



\* TAF -trombosit aktivləşdirici faktor

NKF -neytrofil klonstimulyaedici faktor; EKF -eozinofil klonstimulyaedici faktor

1.Hormonal müalicə

(kəskin formada)

2. Antihistamin preparatlar

3. Simptomatik müalicə

# İmmunterapiya

# Spesifik hiposensibilizasiya

- İnyeksiya yolu ilə müəyyən allergenə qarşı tolerantlıq yaratmaqdır.
- Bu üsul atopik insanlarda təbii allergenə qarşı yaranan hiper immun allergik cavabın zəiflədilməsi üçün istifadə olunur.

# Spesifik hiposensibilizasiya

